



Feride Rehimli

BİRİ VARDI...

Çox vaxt deyirlər ki, əvəzedil-məz insan yoxdur. Bu fikri yü-rüdənlər çox güman ki, məsələ-yə maddi varlıq baxımından ya-naşırlar. Amma hər insan mə-nəviyyatı ayrıca bir özəlliyyə ma-lik dünyadı və bir mənəvi dün-yanı digəri əvəz edə bilməz.

...Əvvəl inanmamışdım bu bəd-xəbərə. İnanmamaq üçün özümü aldatmağa çalışdım - növbəti zarafatı, dostları sınaamaq üçün bu xəbəri yayıb - düşündüm.

İtkilərin hamısı ağır olur. "Vaxtsız ölüm" deyirik, "tez getdi" deyirik, amma hər kəsin yazılı, sayılı günü var və vaxtsız dediyimiz gün əslində o günmuş, o vaxtmış. Düzdü, qəbul edə bilmirik. Onun ölümünü qəbul edə bilmədiyimiz kimi...


"Ədalət" qəzetində imzaya baxmamış yazının ona məxsus olduğunu bilmək olurdu. Güle-güle güldürdü, güle-güle utandırıldı, güle-güle qandırıldı cəxolaları... Yumor, satirası qərəzli, kinli de-yildi. Məddahlıq etmədən, kimə-sə yarınmadan, vicdanının səsiylə cəmiyyətin çatışmazlıqlarını, əksikliklərini, yaramazlıqlarını gü-lüş hədəfinə çevirməklə içinin əzablarını boşaldırdı. Çünkü cə-miyyətin bu çatışmazlıqlarının əziyyətlərini özündə hiss edən nə birinci, nə axırıncı adam id. Küçələrində qalaqlanmış zibilin ya-ratdığı narahatçılıqlardan tutmuş, təhsildə, səhiyyədə, məhkəmə sistemlərində, şou-biznesdə, ki-noda, ticarətdə, hərbi və sair sa-hələrdəki qanunsuzluqlara qədər barışmaz münasibətini satirik dil-lə elə gözlə ifadə edirdi ki, həm əsəbin, hiddətin, həm də gülüşün bir yerə necə siğışdırılmasına tə-əccüb etməyə bilmirdin. Onun əsas personajlarından olan Xey-bər isə cəmiyyətin aşağı təbəqə-sinin simvolu idi.

Yazlarını oxuduqca "tanımış-dim" onu. Hazircavab, baməzə lətifələri ilə cəxolğun əhvalını de-yişməyə qadir olan bir yazar - bu qədər tanıydım. Amma əsl insa-ni keyfiyyətlərini sonra gördüm - o, həyatın ağır imtahanına çeki-lərkən. Ayağının amputasiyası, böyrək çatışmazlığı, insult, infarkt kimi sınaqlardan metanətlə çıxar-kən. Adətən insan çətinə düşəndə əsl sifəti üzə çıxır. Öz canının hayında olarkən adı vaxtlarda pərdələdiyi tərefini bürüze verir və onun tamam başqa birisi oldu-ğunu görürsən. Onu isə, çətin vaxtında - dözülməz ağrıların cəngində daha yaxından tanıdıq. İlahi, insan nələrə dözəmiş!!! O əzabların içində öz nikbinliyini, kişi qürurunu saxlamaq hər kəsə nəsib olan keyfiyyət deyil... Eyni zamanda inamını, inancını qoru-maq! Onun sağalandan sonrakı yazılarından: "...canımı dişimə tu-turdum ki, ası düşməyim...".

İş yoldaşları, dostları tez-tez xəstəxanada ona baş çəkirdilər. Etibar Cəbrayıloğlu, Əbülfət Mə-dətoğlu ilə mən də onu yoluxma-ğə getmişdik. Əslində, onu yataq-da görmək istəmədiyimizdən ya-

nına gedə bilmirdik. Onu əzab içində qovrulan görmək istəmir-di. Həmişə yazıları, söhbətləri ilə bizdə gözəl əhval yaranan, güldürən bu insanın əzab çekdiyi-nin şahidi olmaq bizə çox çətin idi...

Palatada saralmış sıfətinə gö-züm sataşanda çox məyus oldum. Amma bu uzun çəkmədi. Çünkü, inanmazsınız, o dözülməz ağrıların içində de bizimlə zarafat etməkdən qalmadı. Təəccübən gözlərim böyümüşdü. İnsanın - kişinin metanəti haqda eşitmişdim. Bu, rastlaştığım, əzablarına da gülüşlə qalib gələn ilk insan



idi! Onun ağrından üzüldüyü hə halından bəlli idi - "insan əzabının son həddi"!!!. Amma heç kimi məyus etmək, kiminsə qarşısında sınməq istəmirdi. Etibar müəllim çox üzüntülü idi. Əbülfət müəllimin özünə hekim çağırası oldular. Mənimse gücüm göz yaşalarıma çatdı və bunları ondan gizletmək üçün bəhanələrlə bir-bir palata-dan bayira çıxıb-girirdik...

"Ədalət" qəzetinin təsisçisinin şəxsi köməyi ilə yanaşı "Jurnalist evini satır..." xəstəxana xərcini ödəmək üçün" yazısıyla müraciəti səslənəsə də və bu çağrıشا bir cəxolalar qoşulsada, o, özü heç ki-mə ağız açmadı. Xəstəliyi müd-dətində dolaşlığı tibb ocaqların-dakı özbaşınalıqlardan, qanun-suzluqlardan yazdı, öz timsalında millətin nə çekdiyini açıb göstər-di...

Onun gileyəndiyi bircə şey vardi - dostların vəfəsizliyi!

"O dünyada özünü necə apar-malı" adlı baməzə görüntülü, əslində isə sərf həqiqət olan və dü-shünməyə vadə edən yazısı ilə necə dəfə "səyahət edib, qayıtdı-ğı o dünya" haqda yazdı.

Sonralar, kəsilmiş ayağına mü-raciətlə yazdığı baməzə yazı ilə məni güldürə bilmədi, doyunca ağılatdı... O yazıda dostların onu tərk etməsinin günahını ayağına yazdırdı...

Bir dəfə ondan soruşdum ki, is-tehdadsız adamların əksəriyyəti yazdığı cizma-qaralarını kitab ha-lında çap etdirdiyi halda siz niye həmişə aktual, cəmiyyəti narahat edən məsələlərdən bəhs edən, düşündürən, eyni zamanda güldürən pozitiv auralı yazılarınızı toplum halında çap etdirmirsiniz? Maraqlı və oxunaqlı olar. "Əşşii..." deyərək əlini yellədi. Sonra gü-lümsünüb əlavə etdi: erməni de-

yir, nail olduğumun əksəriyyəti müsəlmanın "əşisinin" hesabına-dı. Sonra bir az düşünüb dedi: Yazdığınıızın nə xeyri var ki.. Də-yirman bildiyini edir, çax-çax baş ağrıdır... bir az ürəyimizi soyudu-rıq, vəssalam!

Amma bu "bir az"lar indiki gər-gin-psixoloji durumda coxlarının, eynile onların problemlərini ya-sayanın, düşünənin olduğunu bilməsiylə mənəvi dəstək olurdu.

Uzun müddət müalicə alandan sonra bir dəfə nəşriyyatın dəhlizində rastlaşdım onunla. Hər iki qoltuğundakı əsadan gözümüz yandırımağa çalışaraq hal-əhval tutdum. Bunu hiss edərək həmişəki şüxluq və nəzakətlə təşəkkür et-di. Üzdənə elə bir işqli və nikbin ifadə vardi ki, sanki başına gələnlərə mənim qədər təessüflənmirdi. Bəlkə də... İnsan yaradanın ən böyük mö-cüzəsidı...

"Ədalət" qəzetinin du-zu, məzəsi bizi əbədi tərk etdi... Onun sözlərindən, lətifələrindən hələ sağkən tez-tez misallar çəkərdik. İnanıram ki o, uzun illər xatırlana-caq, qəlblərdə, təbəssümlərdə yaşayacaq.

Biri vardi, biri yoxdu... Bir Oqtay Salamov vardi. Həyatsevər, nikbin, müsbət aurası ilə pessi-mizmi üstələyən, əzabına, həttə ölümüne gülə bilən...insan. Hə-yat, yaşam uğrunda mücadilədə hər kəsə nümunə ola biləcək ki-şi...

Biri vardi... Xatırlayanda an-caq dodaqlara gülüş, təbəssüm qonardı. Biri vardi... var, olacaq, xatırlanacaq.

Cünki insan onu xatırlayan axı-rıncı adam dünyasını dəyişəndə ölü, deyirlər...

Niye illər sonra, indi xatırladım onu?! Cünki insan yaşlaşıqca daha çox kədərlənir, daha çox dü-shünür, həyatında gülüşün, təbəssüm yeri daralır və belə anda Oqtay Salamov kimi insanlar xati-rlanır - təbəssüme ehtiyacın olan zaman! Yeri boş gürünür!!!

Əvəzedilməz insan yoxdur fik-ri yanlış fikirdi, əvəzedilməz insan-lar coxdu bu həyatda!

P.S. "...Oqtay Salamov vardi
"Ədalət"də, bilmirəm indi yazır ya yox, çoxdandır "Ədalət" al-miram-onun üçün burnumun ucu göynəyir. Diqqətlə oxudu-ğum imzalardan biriyydi. Kişi professionaldi. Boynuma al-ram ki, Oqtay müəllimdən cəxlu mətnlər plagiat etmişəm. Mə-nim qəzətim olsayıdı, məhz onun kimi jurnalistlərlə işləyərdim. Bu adamlar jurnalistikadan getsə, çox şey itirərik, qədrini bilmək lazımdır". (yazıçı-jurnalist İbrahim Sel 15.07.2012 facebook.com)

P.P.S. Çox şey itirdik onun gedisiylər...

ƏDALƏT